

Vaqif Əliyev

Sən Allah,

**BƏNÖVŞƏM,**

bağışla məni



Vaqif Əliyev

SƏN ALLAH,  
BƏNÖVŞƏM,  
BAĞIŞLA MƏNİ

Bakı – 2014

Naşiri və redaktoru: *Musa Ələkbərli*

Vaqif Əliyev “Sən allah, bənövşəm,  
bağışla məni” Bakı. “Şur”. 2014. 160 səh.

*“Sən allah, bənövşəm, bağışla məni”*  
Vətəndən uzaqlarda yaşayan istedadlı şair Vaqif Əliyevin öz oxucularıyla ikinci görüşüdür. Doğma təbiətə vurğunluq, Vətən məhəbbəti, cəmiyyətdə baş verən olaylara poetik münasibət, saf sevgi duyğuları, ailə, oğul, uşaq, nəvə istəyi kitabda yer alan şeirlərin başlıca mövzudur.

Ə  $\frac{83.3 \text{ AZ}(2)}{032}$  14 Qrifli nəşr

© Vaqif Əliyev, 2014

## Ön söz

Vaqif Əliyev ilə otuz il bundan əvvəl tələbə yoldaşım, dostum rəhmətlik Fəxrəddin Rəsulovun vasitəsi ilə tanış olmuşdum. O vaxtlar o, İsmayılı rayonunda yaşayırdı, hansısa məsul vəzifədə çalışırdı. Ancaq şeir-sənət maraqlısı idi. Şeirləri ilə ara-sıra rayon qəzetində boy göstərirdi.

Sonralar onunla görüşə bilmədik. Ancaq o ilk görüşümüz bu üzgülər, istiqanlı insanı yaddaşıma elə həkk etdi ki, indi otuz ildən sonra onunla görüşəndə o mənim, mən də onun üstünə qaçdıq. O ilk görüş bizi otuz ilin doğmasına çeviribmiş sən demə. Sən demə Vaqif müəllim on ildən artıq imiş ki, İsraildə – Tələvirdə yaşayırmış. “Ay Musa müəllim” deyir qəfil gələn xəstəliyin ucbatından İsrailə getdim. Dostların qayğısı ilə müalicə olundum və oranı özümə ikinci Vətən seçdim. Şükürlər olsun ki, həm xalqlarımız, həm də dövlətlərimiz arasında xoş, isti münasibət var. Orada Azərbaycan Yazıçılar Birliyinin filialı fəaliyyət göstərir. Mən də həm

Azərbaycan Yazıçılar Birliyinin, həm də o filialın üzvüyəm. Oradan Azərbaycanı, mütəmadi izləyirik. Bu torpağın sevinci sevincimiz, kədəri kədərimizdir. Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında bizim də az-çox əməyimiz var. Xüsusən, torpaqlarımızın mənfur qonşular tərəfindən hələ də işğalda qalması bizi kimi orada yaşayanları, illah da ki, dağ yəhudilərini əməlli-başlı qayğılandırır.

Vaqif Əliyevin söhbətlərinə qulaq asıram. Orada – İsraildə bir azərbaycanlı ocağı qalayan, bir azərbaycanlı işığı yandıran bu nəcib insanın obrazı gözümdə ucalır, böyüyür.

Vaqif Əliyev tək-tək müəlliflərdəndir ki, öz şeirlərinə oxşayır: qılıqlı, mehriban, sadə, səmimi. Onun şeirləri özünə-məxsus fərdi müşahidələrinin məhsuludur. Şairlər arasında çoxlu dostları olsa da, şeirləri heç kəsin şeirlərinə bənzəmir. Vətəndən uzaqlarda xeyli qəribsəyən, nastalji hisslər keçirən, Vaqif müəllim doğma İsmayillını, onun meşəsini, qayasını, gülünü, çiçəyini, boynubükülü bənövşəsini öyür, əzizləyir, könlünə-gö-

zünə köçürür, ondan aralı yaşadığına görə “Sən allah, bənövşəm bağışla” deyir. Elə bu ikinci şeirlər kitabını da bu şeirin adı ilə adlandırır.

Kitabdakı şeirlər öz bitkin ovqatı, lakonik bitimi, sərrast bədii yekunu ilə diqqəti çəkir. Xüsusən, Vaqif Əliyevin “dördlük”ləri, (onları “rübai”də adlandırmaq olar) daha çox xoşuma gəldi.

*Olmasa evində isti ocağın,  
Yanmasa işığın, sönsə çırağın.  
Qadın nəfəsinə möhtacsan demək,  
Boğulub içində səsin, sorağın!*

*Yaxud:*

*Qəlbləri yaralar sözün tiyəsi,  
Dilinə yiyə dur, dilin yiyəsi.  
Gəl bağla ağzını, açma çuval tək  
Olarsan sən qapaz, kötək yeyəsi!*

Vaqif Əliyevin şeir dili axıcıdır, şirindir, adi danışq dilinə çox yaxındır.

*Aşıqlər yuxusunda  
Hər axşam yarın görər.  
Qürbətdə yaşayan kəs  
Doğma diyarın görər.*

*Yuxularda qovuşar  
Yurduna, yuvasına.  
Həsrətində olduğu  
Elinə, obasına...*

Vaqif Əliyevin istənilən şeirindən istənilən bəndi, misranı örnək gətirmək olar, bu örnəkləri artırmağa zətən ehtiyac duymuram. Mən sadəcə bu bir neçə sözümlə Vaqif Əliyevi və onun “Sən allah, bənövşəm bağışla məni” kitabını hörmətli oxuculara nişan vermək istədim. Məqsədim tərifləmək, öymək yox, bələdçilik etməkdir. Əsil söz, əlbəttə, hörmətli oxucularındır. Mən sözümlü Vaqif Əliyevin şeirindəki aşağıdakı bəndlə bitirmək istəyirəm.

*Qəddini düz saxla bənövşəm, gülüm,  
Mənəm bu qarşında boynubükülü.  
Olmayaq bir daha heç vaxt küsülü,  
Bu gündə bağışlar sevən-sevəni,  
Sən allah, bənövşəm bağışla məni.*

*Musa Ələkbərli*

*21 iyul 2014*



**CANALIDA  
BİR YAZ SƏHƏRİ**



## **Canalıda bir yaz səhəri**

Duman tez-tez yalar sənin  
Üz-gözünü, dodağını.  
Göyçay çayı yuyar sənin  
Sularında ayağını.

Sinən üstə bitmiş güllər  
Ot içində itmiş güllər.  
Solub vaxtı ötmüş güllər  
Düşüb öpər torpağını.

Ağacların cərgələnib,  
Nəyin varsa sərgilənib.  
Ot üstündə şəh çilənib  
İsladıbdır yarpağını.

Qarşında var yaşıl xalı,  
Verdin mənə xoş əhvalı.  
Hey istərəm, ay Canalı,  
Eşidim xoş sorağını.

Səni gören heyran qalar,  
Gözəllikdən ilham alar.  
Qarşılayıb yola salar  
Musa Yaqub qonağını.

Sinən cənnət bir guşədir,  
Ətəyin də sıx meşədir,  
Hər yan güldür, bənövşədir  
Gen açmısan qucağını.

Başım üstə səma təmiz  
Səma sanki göy bir dəniz.  
Gözəlliyin əsrarəngiz,  
Xoşdur görmək bu çağını!

Layiq olduz şan-şöhrətə,  
Hər ikiniz məhəbbətə.  
Gəldim sizi ziyarətə  
Qoru Musa ocağını.

Düşmən heç vaxt dost tutulmaz,  
Yaxşılıq da unudulmaz.  
Daim gur et;  
qurudulmaz  
"Musa Yaqub bulağı"nı.

**Sən demə nəhəngə də...**

*“Aslan da arxasız olmasın”.*

Şəlalə qışda donub  
parlaq xəncərə dönər.  
Dağlar səngərdə duran  
igid əsgərə dönər.  
Hey süzülər baharda  
sular yaş yaxasından.  
Tökülər bu dağların  
daşlar daş yaxasından.  
Sıralanıb nizamla  
söykənibdir;  
dağ-dağa.  
Sən demə nəhəngə də  
arxa lazımdır, arxa.

## Başı keçəl, başı daz

Dağların üzərinə  
qış saldı örtüyünü.  
Başındakı çalmaya  
möhkəm vurdu düyünü.  
Belə etməklə bu qış  
həyan oldu çox ona.  
İstəmədi üz-gözü,  
başı şaxtadan dona...  
Yaz gəlib örtüyünü  
götürdü hər bir dağın,  
Əridib buzlarını  
açdı gözün bulağın.  
Başındakı bağlını  
istəmədi açə yaz.  
Görünərdi dağların  
başı keçəl, başı daz.

## **Bahar gələndə dağlara**

Bahar güldən al-əlvan  
dağa toxudu köynək.  
Daha o çılpaq deyil,  
oldu xoşbəxt, sevincək.  
Geyindiği bu libas  
ona yaman yaraşır,  
baharda hər bir dağın  
fərəhi aşıb-daşır.  
İndi dağlar nə gözəl  
cəlbedici görünür.  
Ətəyində, dumanı da  
yavaş-yavaş sürünür.

## **Vecinə deyil**

Qar örtübdü zirvəni  
elə bil ki, başı yox,  
İçində bu dağların  
torpağından daşı çox.  
Cırılıbdı köynəyi,  
sinəsi şırım-şırım...  
Nədən olubdu belə  
üstü tamam sıyırım?  
Ara-sıra oradan  
daşlar bir-bir tökülür.  
Dağın vecinə deyil  
yavaş-yavaş sökülür!

## **Dağın da dağ dərdi var**

Təpə istərdi görsün

uca olub

– uzağı:

Həsədlə seyr edirdi

qarşıdakı o dağı.

Daha bilmirdi ki, o

dağın da dağ dərdi var.

Qışda onun üz-gözü

başı şaxtadan donar.



## Şəlalə

Qayadan özünü  
atar şəlalə.  
Sürətlə tez yerə  
çatar şəlalə.  
Qışda o soyuqdan  
şaxtadan donub  
Təpəsi üstündə  
yatar şəlalə.  
Beləcə asılı  
ilişib qalar.  
Qayaya sarmaşıb  
bərk-bərk yapışar.  
Yazı səsləməyə  
səsi də çıxmır.  
O gəlsə, yenə də  
hay-həşir salar.

## **Dağlara qış gələndə**

Dumana bax, dumana,  
Gəlməz bu heç gümana.  
Bir gecənin içində  
Dağı büküb yorğana.

Üstünə qar ələyib  
Hər nə lazım eləyib.  
Soyuq olmasın deyə  
Uşaq tək bələyib.

Duman çökübdü döşə,  
Dağın ətəyi meşə.  
Nədənsə o istəmir  
Tez ayrılıb ötüşə.

Bir az burda qalacaq,  
O dincini alacaq.  
Sonra düzə, tarlaya,  
Qardan yorğan salacaq.

## **Ayağında sürünürdü**

Dağ başında göydə bulud  
Yerə baxıb öyünürdü.  
O dağdan da hündürlükdə  
Səmalarda görünürdü.  
Keçmişini unutmuşdu...  
Vaxt var idi;  
                                  üç ay öncə  
O, bu qışda,  
                                  duman olub  
Ayağında sürünürdü.

## Dərələr

Dağların dərələri  
burda yaman çox dərin.  
Gör nə qədər bulaq var  
hamısı buz tək sərin.

Gecəsi vahiməli  
zülmət qaranlıq olur  
Göstərməz heç bir igid  
burda qalıb hünərin.

Yaxındakı təpədə  
çaqqallar hey ulaşır.  
Səslər dərə uzununu  
yaman qorxunc dolaşır.

Ağaclar da elə bil  
    əl tutub qucaqlaşır.  
Yarpaqlar bir-biriylə  
    xəlvətçə pıçıldaşır.

Dərələr bu dağların  
    nişanlanmış sərhədi.  
Onlar heç vaxt istəmər  
    cəhd edib poza xətti.

Yarandığı ilk gündən  
    mehriban dolanırlar.  
Dərələr bu dağların  
    son sərhəddi, son səddi.

## Qayalar

Dağın məhəbbəti var  
hər çılpaq qayasına.

O həmişə həyandı  
öz körpə balasına

Gör necə də bərk sıxıb  
basıbdır sinəsinə.

Baxanlar heyran olur  
dağların beləsinə.

Möhtəşəmdi o dağlar;  
çıxılmaz qayası var  
İlin hər fəsilində  
başında görünər qar.

Qayasız dağa çıxmaq  
sayılmayıb heç hünər.  
Qayalar dağ boyunca  
daim səngərə dönər.



## Dağlar elə bil

Dağlar elə bil  
Bizim bu kəndi  
Öz balası tək  
Basıb köksünə.

Buz kimi sərin  
Bulaqlarıyla  
Süd verir sanki  
Öz körpəsinə.

Bəlkə dağların  
Hörükləridir  
Harayla-hayla  
Axan bu çaylar.

Kəndə gecələr  
Hey səhərədək  
Oxuyur layla  
Bu axan çaylar.

Dağlar döşündə  
Bu sıx meşələr  
Çiçək ətirli  
Xoş nəfəs verir.

Burda insana  
Yaşatmaq üçün,  
Yaratmaq üçün  
Çox həvəs verir.

## **Olub kəlağayı**

Nə xoşdur baxmaq  
Uca dağlara;  
Başda o qara  
Döşdə dumana.

Sanki bürünüb  
İpək paltara.  
Gəlirsən hərdən  
Belə gümana.

Bəlkə dağların  
Lap təpəsindən.  
Bir əlçim bulud  
Qopub sürüşüb.

Kənddə qızların  
O gözəllərin  
Olub kəlağayı  
Başına düşüb.



QƏRİBLƏRİN  
YUXUSU

## **Qaldı**

Toyda ala gözlü nazlı dilbərin  
Gözləri gözümə ilişdi qaldı.  
Baxışlar mənalı, baxışlar dərin  
Gözündən qəlbimə od düşdü qaldı.

Mehriban baxışla süzdüm o qızı,  
Pörtdü al yanağı oldu qırmızı.  
Qəlbini verməyə o mənə razı,  
Gözlərim üzünə dirəşdi qaldı.

Girəvə tapanda xəlvəti baxdı,  
Xumar baxışıyla yandırıb yaxdı.  
Bir öpüş almağın çatıbdı vaxtı,  
Uzandı dodağım büzüşdü qaldı.

Arada gizlicə çox him-cim oldu,  
Bu axşam mənimçün son seçim oldu.  
Qəlbimə əbədi o hakim oldu  
Halım birdən-birə dəyişdi qaldı.

Toyla keçən o an nə gözəl andı,  
O mənə sevgili, o mənə candı.  
Vaqifi odlayıb özü də yandı,  
Məni Kərəm etdi, o "bişdi" qaldı.

## Xoşbəxt görək

*Azərbaycan və İsrail mədəniyyət mərkəzinin direktoru Yeganə Salmanın ad günü münasibəti ilə.*

Hər ilin bir qışı, bir yazı vardır,  
Qismətin həm çoxu, həm azı vardır.  
Səninlə fəxr edir hər iki Vətən  
Ki belə bir gözəl mərd qızı vardır.

Mələyə bənzəyir hüsnü-camalın,  
Vətənə xidmətdir arzu, amalın.  
Pak, ülvi duyğular yaşar qəlbində  
Gənclərə örnəkdir  
                          əqlin, kamalın.

Qoyulsun başına gözəllik tacı,  
Xoş keçsin günlərin;  
                          olmasın acı.

Bir arzum budur ki, sən yüz il yaşa,  
Mixayıla yar ol, bizə də bacı.



Sinəndə arzular açsın gül-çiçək,  
Köksündə şadlanıb, sevinsin ürək.  
Ötdükcə bu illər səni həmişə  
Belə gözəl görək, biz xoşbəxt görək.

## **Həvəsi vardır**

Hələ ki, qəribəm, hələ ki, yadam,  
Burda təbiətin sirrinə matam.  
Vurğun baxışlarla süzər dörd yanı  
Bu cənnət ölkəyə gələn hər adam.

İlin bir yarısı həmişə yaydır,  
Baharın ömrü də altıca aydır.  
Burda insanlara bu cənnət diyar  
Allahın verdiyi ən gözəl paydır.

Görünmür bürada payızla sərt qış,  
Elə bil onlara edilib qarğış.  
Bir ovuc qarına yaman həsrətəm,  
İlboyu gözlərəm yağa gur yağış.

Görməzsən dilənçi, görməzsən ac da,  
O güllü, çiçəkli dağda, yamacda.  
Elə bil çəməndə bəzənib durub  
Yamyaşıl donunu geyib ağac da.

İstəmir itirə abırı, arı,  
Soyuna geydiyi yarpaq paltarı.  
Beləcə ağaclar dirənib durub  
Qorxur;  
    ola çılpaq  
        görünə varı.

Yox burda ağacın yarpaq tökümü,  
Yox qışın sərt üzü, nə də hökümü.  
Xəstəlik əymişdi mənim belimi  
Burda birdəfəlik atdım yükümü.

Burda yollar dümdüz, yollar hamardır,  
İnsanlar qayğısız, çox bəxtiyardır.  
Bu yerdə yaşayıb yaradanların  
Yüz yaşı haqlamaq həvəsi vardır.

**Sən Allah, bənövşəm,  
bağışla məni**

Biz ki görüşərdik ilk yaz səhəri,  
Bilmədim nə oldu; sevdim şəhəri  
Elə o ilk gündən, o vaxtdan bəri  
Unutdum, unutdum nə yaman səni,  
Sən Allah, bənövşəm, bağışla məni.

Bir qədər aralı səmtində yolun,  
Bitmişən yanında tikanlı kolun.  
Sağın düz yamacdır, dərədir solun  
Gülün də boylanıb görür dərəni,  
Sən Allah, bənövşəm, bağışla məni.

Dərədə hələ də qalırdı bu qış,  
Edərdi nədənsə o ləng yır-yığış.  
Hər yanda bahara olurdu alqış  
Yaz açardı düzdə yaşıl süfrəni,  
Sən Allah, bənövşəm, bağışla məni.

Sən məndən gülünü əsirgəməzdin,  
O vaxtlar necə də mənə əzizdin.  
Dərilib, sevilib əlimdə gəzdin  
De, səndən ətirli gül varmı yəni?  
Sən Allah, bənövşəm, bağışla məni.

Bilirdim nə vaxtı gül açacaqsan,  
Ətrini ətrafa hey saçacaqsan.  
Mənimlə sevinib bir uçacaqsan,  
Görüşüb o qıza verək müjdəni,  
Sən Allah, bənövşəm, bağışla məni.

Ətrindən doyulmaz gül bənövşənin,  
Tərifin söyləyər dil bənövşənin.  
Çoxdan vurğunuyam bil bənövşənin,  
Ruhumu Novruzda oxşar səməni,  
Sən Allah, bənövşəm bağışla, məni.

Yaraşır yamaca, döşə bənövşə,  
O mənə sevinkdir, o mənə nəşə.  
Demişəm, deyəcəm bunu həmişə  
Sevmirəm dumanı, sevmirəm çəni,  
Sən Allah, bənövşəm, bağışla məni.

Hələ açılmayıb Novruz gülü də,  
Hələ gec açacaq Xoruz gülü də,  
Sevərdi sevdiyim o qız gülü də,  
Saxlardı mən verən gül bənövşəni,  
Sən Allah, bənövşəm, bağışla məni.

Axşamdan yağmışdı ilk yaz yağışı,  
Üzündə damlanı sandım göz yaşı.  
O qəmli duruşu, məsum baxışı,  
Son dəfə görmüşdüm bu mənzərəni,  
Sən Allah, bənövşəm, bağışla məni.

Sevimli Bənövşəm, istekli gülüm,  
Sizinlə eşqimi mən necə bölüm?  
Açın sinənizi qoy orda ölüm,  
Beləcə doyunca alım nəşəni,  
Sən Allah, bənövşəm bağışla məni.

Gəlib seyr edəcəm həmənlə gülşəni,  
Tapacam sən olan həmənlə guşəni.  
Diz çöküb əyilib öpəcəm səni,  
Sonra da soracam qız Bənövşəni,  
Sən Allah, bənövşəm bağışla məni.

Boğacam sinəmdə mən də qəhəri,  
Qovub özümdən də qəmi, kədəri.  
Yanına gələcəm Novruz səhəri,  
Bağışlar bu gündə küsən-küsəni,  
Sən Allah, bənövşəm bağışla məni.



Qəddini düz saxla bənövşəm, gülüm,  
Mənəm bu qarşında boynubükülü.  
Olmayaq bir daha heç vaxt küsülü,  
Bu gündə bağışlar sevən sevəni,  
Sən Allah, bənövşəm, bağışla məni.

## **İlk bahar günü**

Geyibdi gözəllik libasın bu gün,  
Yazın gəlişinə alça ağacı.  
O daha da gözəl görünmək üçün  
Bəzəyib çiçəklə başında tacı.

Ağacda görünmür indi lüt budaq  
Hər biri çiçəklə sıx bələnidir.  
İlahi! Bu ağac tamam ağappaq  
Elə bil üstünə qar ələnidir.

Yel elə hey əsir

ləçəyi tək-tək

Qoparıb otların üstünə tökür.  
Bilmirəm nədən bərk hirslənib külək  
Ağacın gəlinlik donunu sökür.

Duyulur bağçada çiçək qoxusu  
Hiss olur çiçəyin soyuq nəfəsi.  
Pətəkdən arının çıxıb çoxusu  
Bal şirə çəkməyə artıb həvəsi.

Görürəm onların dincliyi yoxdur,  
Bir yerdə oturub gətirir duruş.  
Görüləsi işi  
onların çoxdur  
Çiçəkdən-çiçəyə edirlər uçuş.

## **Buludlar**

Bu gün külək  
dəlisovdur  
gör necə!

Qoymayıbdır  
buludları  
o dincə.

Uşaq təki  
doluxsunub  
buludlar

Himə bənddi  
ağlayacaq  
indicə.

Əvvəl ağdı  
indi olub  
o qara.

Başladımı  
verməyəcək  
o ara.

Bu yorulub  
əldən düşmüş  
buludlar.

Yer üzünü  
qərq edəcək  
sulara.

## **Vətən bir anadır**

Vətən, bir cənnətsən;  
                  sən başdan başa.  
Gəlmişəm hüsnünə edim tamaşa...  
İlahi elə et, qalım burada  
Ya çevir torpağa, ya döndər daşa.

Vətən bir anadır, – ana müqəddəs,  
Qəlbimdə hər zaman səslənir bu səs.  
Vətənin oduna yanmırsa bir şəxs  
İtirib vicdanın bilin ki, o kəs.

Pisə-pis demişəm, yaxşıya-yaxşı,  
Süzülür gözümdən qəmli göz yaşı.  
Qürbətın çiçəkli güllü yazından  
Yaxşıdır Vətənin soyuq sərt qışı.

Vətən gəl çək məni bir də sınağa,  
İstə bu canımı edim sadağa.

Uğrunda vuruşum

gəlməyim heç vaxt

Nə yersiz təhdidə, nə də qınağa.

## **Baxıb öyünsün**

Nankorun, nadanın xoş keçsə günü  
Olmaz o Vətənçün heç vaxt həsrətdə.  
Bürüyər sevincə o kəs könlünü,  
Özünü bəxtəvər sanar qürbətdə.

Unudar yurdunu, unudar eli,  
Vətənin heç zaman bilməz qədrini.  
Özünə yadlaşar öz doğma dili,  
Vətənin o əziz tutmaz xətrini.

Şirəsin torpaqdan alarsa əgər  
Ot da kökü üstə bitər deyiblər.  
Millət ölkəsinə olmasa əsgər  
Torpağı əlindən gedər deyiblər.



Nankorlar, nadanlar düşməsin saya,  
Sayımız bir qədər qoy az görünsün.  
Vətən səsləyəndə birçə haraya  
Gələn igidlərə baxıb öyünsün.

## **Ay Allah**

*Şair istedadlı rəssam Fəridə xanımın mənə göstərdiyi çəkdiyi tabloya baxarkən keçirdiyim hisslər*

Gözəllərin nəzər saldım rəsinə,  
Heyran oldum hər üçünün hüsnünə.  
Ay Fəridə, saldın məni sehrinə  
Nə xoş haldı indi məndə, ay Allah!  
Bax bu anı bu ömrümə say, Allah!

Mələk kimi göstərirlər üzünü,  
Çəkməyirlər gözlərimdən gözünü.  
Üstümə də hey tökürlər közünü,  
Nə xoş haldı indi məndə, ay Allah!  
Bax bu anı bu ömrümə say, Allah!

Bu qızların dodaqları bal, şəkər,  
Xoş o kəsə bax oradan bal çəkər.  
Beləsindən insan oğlu yan keçər?  
Nə xoş haldı indi məndə, ay Allah!  
Bax bu anı bu ömrümə say, Allah!

Göydən enmiş mələkləri andırır,  
Baxışları çox mətləblər qandırır.  
Sinəmə də ocaq çatıb yandırır,  
Nə xoş haldı indi məndə, ay Allah!  
Bax bu anı bu ömrümə say, Allah!

Bu istəkmi? Necə bilim, sevgimi?  
Sevgidisə necə bölüm sevgimi?  
Dəli etməz bu üç gözəl de kimi  
Nə xoş haldı indi məndə, ay Allah!  
Bax bu anı bu ömrümə say, Allah!

Bu tabloya baxmaq

mənə vallah xoş

Sən keçirmə bir an belə vaxtı boş,  
Rəssamlıq et, həm də şeir, nəğmə qoş.  
Nə xoş haldı indi məndə, ay Allah!  
Bax bu anı bu ömrümə say, Allah!

## **Olsun o mənə Leyli**

Tuş gəldim bir gözəlin  
gözlərinin sehrinə.  
Görəndə heyran oldum  
baxışların mehrinə.

Atəşlə odladı  
ovcu tək sinəmi.  
Görən bir də nə vaxtı  
görəcəyəm sənəmi?

Nə vaxtı axtarıram  
baxışların yiyəsin.  
İstərəm yenə baxıb  
məni xoşhal eyləsin.

Əgər o gözəl qızın  
vadırsa mənə meyli.  
Olum lap dəli Məcnun  
qoy olsun o da Leyli.

## **Qəriblərin yuxusu**

Aşıqlər yuxusunda  
hər axşam yarın görər.  
Qürbətdə yaşayan kəs  
doğma diyarın görər.

Yuxularda qovuşar  
yurduna, yuvasına.  
Həsretində olduğu  
elinə, obasına...

Qəriblərin yuxusu  
arzum budur çin olsun.  
Millət bir bayraq altda  
birləşib mətin olsun.

Harada olsaq belə  
azərbaycanlıyıq biz.  
Onunla fəxr eyləyib  
döyünər bu qəlbimiz.

Vətənin bütövlüyü  
hər yanda şüar olsun.  
Bu işdə, bu əməldə  
Allah bizə yar olsun.

## **Sənə bu sevdanın faydası olmaz**

Sənə bu sevdanın faydası olmaz,  
İlləri, günləri xərcləmişəm çox.  
Ötər bu günüm də beləcə qalmaz,  
Sabaha bir günüm bəlkə də heç yox.

Sən Allah, ömrünü qatma ömrümə,  
Səninki xeyli çox, mənimki azdır.  
Calama gününü mənim günümə,  
Mənimki son payız, səninki yazdır.

Bilirəm bir olsaq uzanar ömrüm,  
Udan mən olaram, uduzansa sən.  
Keçsə də xoş anım, keçsə də günüm,  
Elin qınağına tuş gələrəm mən.



Uzanmış əlini de, tutum necə?  
Sənə baxa-baxa indi qalmışam.  
Səni birdəfəlik unudum necə?  
Xumar baxışından ovsunlanmışam.

Vicdanın meyarı insafdır biri,  
Vicdansız hər zaman lənətlənibdir.  
Mən də bu sevgidən çəkiləm geri,  
Çox da ki qəlbimə od ələnibdir.

Sənə bu sevdanın faydası olmaz,  
İlləri, günləri xərcləmişəm çox.  
Ötər bu günüm də beləcə qalmaz,  
Sabaha bir günüm bəlkə də heç yox.

## **Ağıllısı yox**

Xoşbəxtlik at üstədir  
atını çapıb gedir.  
O, məndən uzaqlaşıb  
bəzən də gözdən itir.

Səsləyirəm qayıtsın  
məne sarı geriyə;  
Bircə durub yanaşı  
addımlaya, yeriyə.

Onun getdiyi səmtə  
qaçıram qaranəfəs.  
İstəmirəm bu səyim  
gedə; boşuna, əbəs.

Beləcə biz gedirik  
o atda, mən piyada.  
Görürəm hamı qaçır  
mənim kimi dünyada.

Xoşbəxtlik arxasınca  
qaçanların sayı çox.  
Ona sahib olanın  
heç bir ağıllısı yox.

Təkcə yalnız dəlilər  
özünü xoşbəxt bilər.  
Göstərib hərdən bizi  
baxıb doyunca gülər.

## **Səni kiritməyin bircə yolu var**

*Şairə Gülayenin "Səni kiritməyin min bir yolu var" adlı şeirinə.*

Qanmazı düz yola döndərmək olmaz  
Ağlama bir daha, di bəsdə, kiri.  
Səni də dalınca göndərmək olmaz,  
Görüb hirslənəcək o tərşdi, kiri.

Göz yaşın yandırar, yaxar adamı,  
Taqətsiz eyləyib yıxar adamı.  
Sənin bu halına yanar odamı? –  
O ki, daş ürəkli nadanın biri.

Dərdini söyləyib gətirmə dilə,  
Eşidib, sevinib, şadlanıb gülə.  
Yox inam, bu sevgi yaşaya bilə,  
Görməzsən ölünü yenidən diri.

Ayrılıq yeridi indi bu məkan,  
Özündə qüvvə tap, özündə təkən.  
Sən aciz deyilsən arayıb imkan  
Durub qalx ayağa, addımla geri.

Duman tək sinənə çökübdür kədər,  
Ağlamaq, sızlamaq olar nə qədər?!  
Ömrünü beləcə keçirmə hədə,   
Olmusan sevginin qulu, əsiri.

Onun qayıtması ümitsiz güman,  
Çəkilmir gözündən hələ də duman.  
Duyğusuz insandan ay sevgi uman,  
Aləmə car edib gəl açma sirri.

Səni kiritməyin bircə yolu var  
Ağılla düşünüb özün ver qərar.  
O bir soyuq qışdır, sən isə bahar,  
Yığma ürəyinə sən dərdi-səri.

## İlk məhəbbət

Onunla rastlaşdıam  
hər gün bir neçə dəfə.  
Arxasınca baxırdım  
o getdiyi tərəfə.

O parlaq günəş tək  
gözümə görünürdü.  
Dünyada gözəlliyə  
mənimçün bürünürdü.

Çalışırdım baxmayım  
qonşu qızın gözünə.  
Ürkək-ürkək boylanım  
onun göyçək üzünə.

Baxışsaydıq göz-gözə  
açılacaqdı sirrim.

Qorxurdum bu an onu  
birdəfəlik itirim.

Qorxurdum gözlərinə  
gözüm ilişib qala.

Baxışım qonşu qızı  
məndən çox incik sala.

İllər ötüb keçsə də  
xəyalı durur öndə.

Onun gülər üzünü  
görürəm yenə gündə.



Mənim ilk məhəbbətim  
hamıdan gizli qaldı.  
Bizi bir-birimizdən  
qorxaqlıq ayrı saldı.

İndi də mən sevirəm  
o qızı; – bu qadını.  
Qəlbimdə saxlayıram  
gizli, pünhan adını.

## **Belə xəlbir kimə lazım, a qardaş**

Belə xəlbir kimə lazım, a qardaş,  
Zibillər də yaxşılarla bir keçir.  
Gərəksizi eləməyir o çıxdaş,  
Guya yalnız yaxşıları o seçir.

Zəmanənin xəlbirinə inam yox,  
Bircə ümid ələyinə qalıbdır.  
Bu pislərin bəd əməli yaman çox,  
Yaxşıları pərən-pərən salıbdır.

Anlamıram fələyin də işini,  
İndi mərdi qovub namərd edən var.  
Saymayıblar o göydəki kişini  
Ölüdən də öz xeyrini güdən var.

Yaramazlar hey artır ki, azalmır,  
Dözmək olmur; artıq cana doymuşuq.  
Ələyi də veclərinə heç almır  
Biz də şirin xəyallara uymuşuq.

## **Siz əbədi yaşarsız**

*Vətənin müdafiəsi uğrunda Qarabağ döyüşlərində gedən müharibədə həlak olmuş şəhidlərə ithaf*

Asan deyil şəhidliyin  
zirvəsinə ucalmaq.  
Döyüşlərdə qəhrəmanlıq  
göstərərək ad almaq.

İstədiz ki, vətənimiz  
yad əllərdə qalmasın.  
Düşmən bizim bu torpağı  
əlimizdən almasın.

Qəlbinizi məşəl etdiz  
vətən üçün son anda.

Vətən yaşar;  
övladları  
ona çıraq olanda...

Eşidirəm o illərdən  
gələn səsi, naləni.  
Bu şəhidlər öz qanıyla  
bitiriblər laləni.

Millətimiz nələr çəkib  
tarix boyu, a qardaş.  
Şahiddirlər  
Qarabağda  
bu çöl, çəmən  
bu dağ, daş,  
Mərd oğullar vətən üçün  
canından da tez keçər.  
Arzum budur, sizin kimi  
mən də olum bir əsgər  
Cəbhələrdə, döyüşlərdə  
göstərilən hər hünər.

Vaxt ötdükcə  
dastanlara,  
nəğmələrə çevrilər.  
Qəhrəmanlıq unudulmur  
ürəklərdə siz varsız.  
Ölməyibsiz, zaman-zaman  
Siz əbədi yaşarsız!

## Verdi yadın birinə

Özünə əziz olan  
canından o can verib.  
O, çırpınan, döyünən  
ürəyindən qan verib.

Ana oğul gətirdi  
bu dünyaya;  
həyata.  
Qurban dedi o günə –  
körpə gələn saata...

Günlərlə zəhmət çəkib  
oğul böyütdü ana.  
O, ömrünü-gününü,  
canını verdi ona,

İllər keçdi beləcə  
o çatdı boya-başa.  
Sevdi bir gözəl qızı  
onunla oldu qoşa.

Çaş-baş qaldı bu qadın  
həyatın çox sirrinə.  
Onun məhəbbətini  
verdi yadın birinə.



## **Bişir bacı**

*Qayğıkeş bacım Rahidəyə*

Mən gələndə  
size qonaq  
bişir bacı  
sac əppəyi.

Ələyibən  
ayırma sən  
un içindən  
bu kəpəyi.

Yoğur xamır  
üstün basdır  
vaxtı çatdı  
Sən tut kündə.

Belə dadlı  
çörəyi de  
kim istəməz  
yesin gündə?

Tez bir vaxtda  
bişirirsən  
sac üstündə  
nazik lavaş.

Motal şorla  
bükmələyib  
yemək xoşdu  
yavaş-yavaş

Bişir bacı,  
göy qutabı  
cincilimli,  
ya da pəlli.

Bişirdiyin  
qutabların  
hamısının  
dadı bəlli.

Bişir bacı,  
bu lavaşdan  
bir az qalın,  
çox bozlamac.

Nədən bundan  
çox yesəm də  
hiss edirəm  
özümü ac?

Arzum budur  
bu süfrəndə  
olsun sənin  
bol-bol ruzun.

Bax beləcə  
sağlam olub  
keçsin sənin  
ömrün uzun.

## Nə edək yaxşını yaşatmaq üçün

Bəndənin Allaha şikayəti çox  
Haqsızlıq baş alıb gedir dünyada.  
Dünyanı düzəltmək istəyən də yox,  
Gəl indi döz görüm yerdə fəryada.

Qaraya ağ deyib sübut edən var,  
Yalan ayaq tutub yeriir qardaş.  
Etiraz edən yox, sükut edən var  
Mələk də şeytanla olubdu sirdaş.

Dost deyib dostuna torba tikənlər  
Üz-üzə gələndə qucaqlaşırlar.  
Yetimin payına gözün dikənlər  
Mərhəmət hissindən uzaqlaşırlar.

Çox yerdə insanlar qurbanlıq qoyun,  
Onlar öldürülür elə bir ucdan.  
De, kimə lazımdır, bu qanlı oyun,  
Toxun xəbəri yox, susuzdan, acdan.

Asan işimiz də olub o yanlıq,  
Bircə ümid qalıb göydə Allaha.  
Deyən yox; – əzrayıl, dayan bir anlıq,  
Ölüm ucuzlaşır, yaşamaq baha.

Bu qara qüvvələr olub sarmaşığı,  
Sarılib dünyaya, qolunu çəkmir.  
Olan toxumlar da zibil qarışıq  
Pislər suvarılır, yaxşı ekilmir.

Çoxu da dünyaya gəlməyə peşman,  
Onlara bu həyat zəhərdən acı.  
Nadan motalqarın, yekəpər, şişman  
Məzlum da doyumluq çörək möhtacı.

Şər çalışır xeyrin gözün çıxara,  
Hərlik elə hey artır günbəgün.  
Beləcə insanlar gedir gör hara?  
Nə edək yaxşını yaşatmaq üçün?!

## **Cəsərət**

Nəzərləri üstümdədir  
çəkmir məndən gözünü.  
Özü yanır ürəyimə  
qoyub odlu közünü.

İndi mən də tüstülənib  
yavaş-yavaş yanıram.  
O qorxmayıb pərvanə tək  
oda atır özünü.

Pərvanə tək sevənlərin  
düşünməyə halı yox.  
Ülvi hisslə yaşayırlar;  
qəlbi təmiz, gözü tox.



Pərvanəni anlayırlar  
dəli təkı sevənlər  
Ey insanlar qınamayın  
beləsini daha çox!

## **Minnət qoymayaq**

Günəş öz nurunu, hərarətini  
Təmənna güdmədən yerə göndərir.  
O xoş niyyət ilə yerin səthini  
Çiçəyə döndərir, gülə döndərir.

O bizdən azaltsa öz atəşini,  
Bir anda bu dünya buz olub donar.  
O hər gün yaxşıca görür işini,  
Günəşin nə böyük səxavəti var!

Biz ondan öyrənək xeyirxahlığı,  
Dünyanı talayıb, nə də soymayaq.  
Birinə etdiysə biz yaxşılığı  
Başına çaxmayaq, minnət qoymayaq.

## Ay mənim Simurq quşum

*Azal şirkətlər qrupunun təyyarəsilə Azərbaycana uçduğum vaxtı keçirdiyim hissələr*

Qanadına qurbanam  
məni vətənə çatdır.  
Bura olsa da cənnət  
yənə o mənə yaddır.

Tez qalx sən bu səmaya,  
ay mənim simurq quşum.  
Səni gördüyüm anda  
başımdan çıxıb hüşum.

Onun ətrin duyuram  
oturduğum salonda,  
Ölümə də gedərəm  
vətənimin yolunda

Onun hər cəfasını  
çəkməyə hazırım mən  
Vallah şeir xətrinə  
bu sözü yazmıram mən.



# BİR GƏNCİN DƏFTƏRİNDƏN

*(Götürdüyüm qeydlər əsasında)*

## **Qayıt gəl**

O gündən tərک edib küsüb gedəni  
Qəmlə yüklənmişəm;  
deyib gülmürəm.

Yamanca öyrətdin özünə məni,  
İndi sənsizliyə dözə bilmirəm.

Hər gün darıxıram mən sənin üçün,  
Bu arzu, bu istək həsrətə dönür.  
Nədən məhəbbətin belə büsbütün  
Alovu azalır, işığı sönür.

Bir vaxtlar od tutub yanan ürəyin  
İçində çox gözəl xoş bahar idi.  
Nə oldu əvvəlki mənə istəyin  
Ayrılib gedəndə orda qar idi.

Elə girmisən ki, sən bu qəlbimə  
Oradan çıxarıb ata bilmirəm.  
De, niyə durmusan mənim qəsdimə,  
Arxanca qaçıram, çata bilmirəm.

Yamanca öyrətdin məni özünə,  
İndi sənsizliyə de dözüm necə?  
Nə vaxtı həsrətəm sənin üzünə,  
Gündüzüm də gecə, gecəm də gecə.

Gülüm, gəl yanıma yenə bir daha  
O xoşbəxt günləri qaytaraq geri.  
Bircə addımlayaq nurlu sabaha  
Gəl mənə bağışla sən göyü, yeri.

Qoşa addımlayaq hər vaxt inamla  
Sevgimiz yaşasın qoy iki canda.  
Duyğumuz yığıldı hey damla-damla,  
Gəl onu boşaltma sən birçə anda.



## Mələklər göylərdən dünyayagəlmə

Biləydim qədrini əzəldən gerek,  
Axı, niyə dəydim sənin xətrinə?  
İndisə möhtacdır məndəki ürək  
O çiçək ətrinə, o gül ətrinə.

Bilmirəm könlünü necə alım ki,  
Yenidən qaytarım səni özümə.  
Girib ürəyində gerek qalım ki,  
Yenidən bu arzum gülsün üzümə.

Nahaqdan deyilmiş bir acı kəlmə,  
Büllur ürəkləri sındırır asan.  
Mələklər göylərdən dünyayagəlmə,  
Onların qəlbinə dəyməsin insan!

## **Təkcə bu qonşu qıza**

Parlaqdır kəndimizin  
Göydəki ulduzları.  
Bir-birindən gözəldir  
Gör necə də qızları.

Qonşunun çəpərindən  
Adlayıb çox keçmişəm.  
Məni ürəkdən sevən  
Bir gözəli seçmişəm.

Hamısı mənə bacı  
Onlara qardaşam mən.  
Təkcə bu qonşu qıza  
Əbədi yoldaşam mən.



Üzümə bağlanar yol  
gözlərini qapasan.  
Açıq qoy gözlərini  
qəlbinə girim asan.

Gözlərində görürəm  
məne baxan əksimi.  
Leylisinə vurulmuş  
zavallı Məcnun kimi.



**İSTƏRƏM Kİ, O  
GÖZƏL NAZLI  
NİGARIM OLA**

**İstərəm ki, o gözəl nazlı niganım ola**

İstərəm ki, o gözəl nazlı niganım ola  
Göydə Allah varımdır, yerdə o Tanrım ola.

Xeyli vaxtdan bəridir ovçu tək izləyirəm  
Eşq atəşimlə vurula, mənim şikanım ola.

Bu qəlbinin nə yaman bağlıdır çöl qapısı  
Girmək üçün oraya bircə açarım ola.

Hey axtarıram girəvə, eşqimi söyləməyə,  
Dilimlə necə deyim, hissini aşkarım ola.

Məni tez məst elədi onun ceyran baxışı  
İstərəm ki, bir daha belə rüzgarım ola.

Yalvararaq diləsəm verəmi o görəsən  
Çox demirəm ki bircə busə kanım ola.

Vaqif istər ki, o da gəlsin imana, dinə,  
Eşq aləmində mənim o da həmkarım ola.

**Gəl mənə naz eləmə elə hər gün bu qədər**

Gəl mənə naz eləmə elə hər gün bu qədər,  
Küsdürüb bəsdə etdin məni sürgün bu qədər.

Yandırb yaxacaqsan, bilirəm məqsədini,  
Həsretlə baxma qəsdən mənə  
süzgün bu qədər.

Çıxa bilməm kənara səndəki cazibədən  
Anlamaz kimsə səni mən tək  
düzgün bu qədər.

Zülmünü bəsdə etdin, insafa gəl, gözəlim,  
Əzabın mənə çoxdu de,  
nə üçün bu qədər.

Sevdirib baxışınla məni Məcnun elədin,  
Leylidən sən özünü sanma  
üstün bu qədər.

Rəhmə gəl ay gözəlim, yox tabım ayrılığa  
İncidib Vaqifi sən, etmə üzgün bu qədər.

## **Nə salmısan oda məni**

Nə salmısan oda məni  
                                ömür başa çataçatda,  
Günəşim də qürb eləyir  
                                indi oda batabatda.

Bu sevdaya razılaşsam,  
                                aləm məni qınar, gözəl,  
Mən tənəyə necə dözüm,  
                                bəxt ulduzum yatayatda.

Gənc olsaydım nə var idi,  
                                mən nə hayda, sən nə hayda  
Günlərimi sayasayda,  
                                sən də ki naz satasatda.



Hələ ki mən çaşmamışam,  
öz yolumdan azmamışam,  
Çəkinməyib əmələndən  
sən də ki söz ataatda.

Bununla de, bir xoşbəxtlik  
səadətmi tapacaqsan  
Sevgi dolu öz nəşəni  
bu canıma qataqatda.

Vaqif deyir: – öz nəfsimi  
cilovlayıb saxlamasam,  
Ay Allahım, öldür məni  
sən o anda, o saatda.

Heç bilmədim ömür necə gəlib  
keçdi, – qocaldım

Heç bilmədim ömür necə gəlib  
keçdi, – qocaldım  
Bu illəri zaman nə tez,  
əkdi, biçdi; – qocaldım.

Yox, qayıtmaz bir də geri  
əldən gedən gəncliyim,  
Mən həsrətlə səsləsəm də,  
səyim heçdi; – qocaldım.

Yer üzündə haqq-ədalət  
axtarırdım elə hey,  
İndi bildim o tapılmaz,  
artıq gecdi; qocaldım.



**Ay qonşu qız, artıq sənə vuruluram  
yavaş-yavaş**

Ay qonşu qız, artıq sənə vuruluram  
yavaş-yavaş  
Vurulduqca saflaşırım, duruluram  
yavaş-yavaş.

Səhər-səhər pəncərəyə  
intizarla çox baxıram  
Hər gördükcə sənə heyran  
mən oluram yavaş-yavaş.

Pəncərədən günəş tək  
boylananda mənə sarı  
Saf hisslərlə, duyğularla bax  
doluram yavaş-yavaş.

Hərdən olur bir neçə gün  
görməyirəm o üzünü  
Bax bu zaman çiçək təki  
mən soluram yavaş-yavaş.

Artıq indi hiss edirəm  
olub sənə bir sarmaşığıq  
Möhkəm-möhkəm sarılıram,  
buruluram yavaş-yavaş.

Ürək deyir: – Vaqif, sevin,  
sən özünü çox xoşbəxt san,  
O gözəli nəhayət ki  
eylədin ram yavaş-yavaş.

## **Nankor**

Verdiyi bir deyil, istəyi mindi,  
Bəzən o şeytandı, bəzən də cindi.  
Könlünü almasan susmaz o indi  
Dediyin deyəcək yaman da kəcdi,  
Bu adam hiyləgər, bu adam bicdi.

İstərsən lap onu boynuna mindir,  
Gəzdirib ehmalca sən yerə endir.  
Sonra da danışdır. Gəl onu dindir.  
Görərsən zəhmətin heçdi ki heçdi,  
Bu adam hiyləgər, bu adam bicdi.

Lap elə başına qızılıdan tac qoy,  
Sən onu doyuzdur, özünü ac qoy.  
Çalış heç danışma, dilini dinc qoy,  
İndidən deyirəm demə ki, gecdi,  
Bu adam hiyləgər, bu adam bicdi.

Dostluğu heç kimlə çatdırmaz sona,  
Elə bil el, aləm borcludur ona.  
Hərdən mələk kimi o girər dona,  
Guya ki, fağırdı, yazıqdı, dincdi,  
Bu adam hiyləgər, bu adam bicdi.

Vətəni lap əldən getsə də getsin,  
Yurdunu yağılar tarımar etsin.  
Təki var-dövlətə yetsin, o yetsin,  
Hər zaman xeyrini güdən simicdi,  
Bu adam hiyləgər, bu adam bicdi.

Olmayıb kimsədən hələ o razı,  
Allahdan narazı, əldən narazı.  
O hər gün yüz dəfə deyinər azı  
Deməyin; – dəlidi, ya da ki gicdi,  
Bu adam hiyləgər, bu adam bicdi.

## **Ay bərəkallah sənə**

Bitkidən, otdan elədin dərmanı,  
Gör necə sağlam elədin Fərmanı.  
İndi bürüyüb sorağın hər yanı,  
Ay bərəkallah, Əli doxtur sənə,  
Dövlətdən dəstək niyə yoxdur sənə?!

Çox da ki, hər şey belə rəvan gedir,  
Xəstələr hər gün sənə alqış edir.  
Arxayın olma, işə diqqət yetir,  
Ay bərəkallah Əli doxtur sənə,  
Dövlətdən dəstək niyə yoxdur sənə?

Büsbütün aləm elə bil xəstədir  
Çarə desinlər: – o filankəsdədir.  
Şəfa diləyən, bir deyil, dəstədir  
Ay bərəkallah, Əli doxtur sənə,  
Dövlətdən dəstək niyə yoxdur sənə?



Xəstələr artıq dadanıb məlhəmə,  
Bitkiləri qoy belə hər gün dəmə.  
Biz də səs salıb deyərik aləmə  
Ay bərəkallah, Əli doxdur, sənə,  
Dövlətdən dəstək niyə yoxdur sənə?

Bu Əli doxdur özü xarrat olub,  
Məktəbdə dərsi yarım aklad olub.  
İndi tanınmış o böyük zad olub  
Ay bərəkallah, Əli doxdur sənə,  
Dövlətdən, dəstək niyə yoxdur sənə?

Köhnə işini unudubdur daha,  
Arvad uşaq da onu qoyur lağa.  
İndi olubdu bu kişi lap ağa,  
Ay bərəkallah, Əli doxdur sənə,  
Dövlətdən dəstək niyə yoxdur sənə?

Söylədi Sarvan Əli xəstə yatır,  
Vurdurur iynə, özü dərman atır.  
Düzəldir məlhəm, özü içmir, satır.  
Mən necə deyim? – Əli doxdur sənə,  
İndi inamım daha yoxdur sənə.

## **Acgözün Allahdan diləyi**

Nə kora ver, nə kara  
Hamı qalsın bekara.  
Nəyin varsa mənə ver  
Paylama heç kənara.

Aclar elə ac olsun,  
Tox da yalavac olsun.  
Onlar səni unutsun,  
Tək mənə möhtac olsun.

Dövlətim başdan aşsın,  
Adım dildə dolaşsın.  
Məni istəməyənlər  
Qoy yansın, qoy alışsın.

Mən demədim dərd də ver  
Versən də üst-üstə ver.  
Malı, dövləti mənə.  
Mərəzi də lütə ver.

## **Qarğanı dost seçdi o**

Qorxurdu xələl gələ  
öz adına, sanına.  
Buna görə sərçəni  
buraxmırdı yanına.

Zəhlə tökən qarğanı  
o dost seçdi özünə.  
Çalışırdı onun hey  
xoş görünsün gözüne.

Sığırçın bənzəyirdi  
qarğanın balasına.  
Düşünürdü o gəlməz  
ovçunun bəlasına.



## Eşşəklə onun fərqi

*Eşşək batdığı yerdən ikinci dəfə  
keçməz  
Atalar sözü*

Çoxları xəbərsizdir  
söylədiyim bu sirdən;  
Keçməz bir daha eşşək  
təkrar,  
batdığı yerdən  
Nə olsun ki, yenə də  
eşşək elə eşşəkdir.  
Bəlkə də yer üzündə  
qanmazlıqda o təkdir...

İnsan var səhv yol seçib  
dəfələrlə batıbdır.

Duranda addımını  
həmin səmtə atıbdır.  
Beləsiynən eşşəyin  
gəl indi fərqini seç.  
Mən belə bir insana  
nə deyim  
bilmirəm heç?!



## **Maral tək**

Tərif söyləndi  
                    gözəl marala.  
İnək də bundan  
                    düşdü pis hala.

Söylədi: – onun  
                    artıqdı nəyi?  
Bunu anlaya  
                    bilmirdi inək

Baxışı yoxdu  
                    axı maral tək  
Gözəldi onun  
                    bütün hər işi

Dünyaya dəyər  
                    Maral baxışı,  
                    Maral yerışı!

## **Cırcırma**

Təngə gəldi; eşidən  
onun hey cır-cırını.  
Cırcırma qoydular  
lap ilk gündən adını.

Uzaqlaşdı hamı  
zəhlətökən bu səsdən.  
Çoxunun acığına  
oxuyurdu o qəsdən.

Yamanca razı idi  
cırcırma özündən.  
O bir mahnı yaratdı  
elə "cır-cır" sözündən.

## **Oxşayıb anasına**

Balasına hirslənib  
tez-tez irad tuturdu.  
Nədənsə keçmişini  
bu keçi unudurdu.

Özü də dəcəl olub  
körpəlikdə həmişə.  
İndi o öyüd verir  
öz balası çəpişə.

## **Ağıllı təkə**

Əvvəllər çəpiş idi  
                    tez-tez çıxardı dikə.  
İndi ağıllı olub  
                    gör necə də bu təkə.

Arxasınca aparır  
                    irəliyə sürünü.  
Daim qoyun-quzuyla  
                    keçirir hər gününü.

## **Tülküyə göstərmə üz**

İrad tutdular itə;  
– Tülküyə göstərmə üz!  
Bil onun heç bir zaman  
Əməli olmayıb düz.

Ətrafında sülənir  
Toyuq, cücəyə görə.  
Sənsə yuxulayırsan  
Gecələr nahaq yerə.

Rahatca da yatırsan  
Söylə de görüm necə?  
Bir gün görərsən hində  
Qalmayıb toyuq-cücə.

## **Açılacaq paxırı**

Mis qazan lovğalanıb  
öyürdü hey özünü.

O demirdi qalaydı  
ağardan bu üzünü.

Bir şeyi unudurdu  
ya tez, ya gec axırı.

Sürtülüb açılacaq  
içindəki paxırı.

Qalayla o birləşib  
gəlməsə bir qərara.

Sonradan gözdən düşüb  
atılacaq kənara.

## Quyruq bulayan tülkü

Gülümseyib üzünə,  
aslana hey can dedi.  
Ayrılanda  
utanmaz,  
dalınca hədyan dedi.

O nəbzini tutmuşdu  
yaşamaqçün bu günün.  
Xislətini bilirdi  
heyvanlar da tülkünün.

## **İlbiz adam**

Nankor adamların  
Buynuzu var çox uzun.  
Ya tez, ya gec göstərər  
İçindəki buynuzun.

Əvvəl sakit görünür  
Baxılanda  
o gözə.

Onlar yaman oxşayır  
Quduranda ilbizə.



## Budaq gəzdirən maral

Üstündə yoxdu onun  
heç bir dənə yarpağı.  
Başında gəzdirir o  
iki quru budağı.

Deyəsən bu maralın  
əqli azdır,  
başı boş. –

Nədənsə bu görkəmdə.  
hamıya xoş gəlir,  
xoş.

## **Qurbağalar da**

Bir ansambıl yaratdı  
qurbağalar özünə.

Dəstələnib çıxdılar  
həvəslə su üzünə.

Əvvəl ağzını açdı  
iri, rəhbər qurbağa.

Səs-sədası yayıldı  
gölməçədən uzağa.

Qurbağalar ucadan  
edirdilər hey "qur – qur"

Belə düşünürdülər;  
onlar da oxuyur "şur".

## **Ağcaqanada yalvarış**

Qan alacaqsan, bilirəm, alginən,  
Neşterini tez damara salginən.  
Səhərədək hey sovurub qalginən,  
Bircə sən Allah bu səsin çıxmasın.

Olma əzazil bu qədər də belə,  
Bəsdə toxundun uşağa, sən şilə.  
Tək mənə yalnız nə bilirsən elə,  
Bircə sən Allah bu səsin çıxmasın.

Üstümə gəlir aman Allah biri,  
Qoymayacaq o məni sağlam, diri.  
Necə anladım? Ona deyim; – kiri!  
Bircə sən Allah bu səsin çıxmasın.

Tamam qaranlıq ona xoşdur necə!  
O istər olsun elə hər vaxt gecə.  
Söz də kar etmir, həyasız bivecə,  
Bircə sən Allah bu səsin çıxmasın.

Qonub sovrurma qanımı üzdə sən,  
Qoymusan xal-xal ləkəli iz də sən.  
Hünərin var? Gəl yenə gündüz də sən,  
Bircə sən Allah bu səsin çıxmasın.

Olma canıma, daha sən müştəri,  
Soxma dərimə gecələr neştəri.  
Məndən uzaq et; qoşunu, leşkəri  
Bircə sən Allah bu səsin çıxmasın.

İndicə aldım özümə aparat,  
Qoşub yatacam gecələr mən rahat.  
Daha demərəm; sizə, ay həşarat,  
Bircə sən Allah bu səsin çıxmasın.

## **Deməyin bunu Sarvan lotuya**

*İt demə ol dəxi bizim birimiz  
belə ölmüشلərə fəda dirimiz.*

**S.Əzim Şirvani**

Üç gündür pərişandı hamılıqla halımız,  
Çox pis olub, a canım, pozulub əhvalımız.  
Ölübdü Potu adlı bir pişik heyvanımız  
İndi yas saxlayıram mən də ölmüş Potuya  
Yalvarıram deməyin, bunu Sarvan lotuya.

Eşit sə dostları ilə yığışib tez gələcək,  
Elə hey lağ edəcək, yeyib, içib güləcək.  
Ona rəhmət deyəcək, bunu ehsan biləcək,  
İndi yas saxlayıram mən də ölmüş Potuya,  
Yalvarıram deməyin, bunu Sarvan lotuya.

Ağlayır; arvad, uşaq vay edir öldü pişik  
Onsuz düşdü gözümdən sevdiyim bu ev-eşik.  
Yalnız təkçə siçanlar şad olub yoxdu keşik  
İndi yas saxlayıram mən də ölmüş Potuya,  
Yalvarıram deməyin, bunu Sarvan lotuya.

Vurulubdu divara lap o başdan şəkili,  
Dəfninə xərcləmişəm, mən də üç min şəkili <sup>1</sup>  
Qəbrinin üstə qoyulmuş bir neçə güldən əklili  
İndi yas saxlayıram mən də ölmüş Potuya,  
Yalvarıram deməyin, bunu Sarvan lotuya.

Eşidib dostum. ABŞ-dan mənə zəng elədi,  
Dərdimə şərik olub, bolluca səbr dilədi.  
Hönkür-hönkür ağladım; – niyə həyat belədi?  
İndi yas saxlayıram mən də ölmüş Potuya,  
Yalvarıram deməyin, bunu Sarvan lotuya.

---

<sup>1</sup> Şəkil – pul vahidi

Sağlığında öpərdik Potunun üz-gözünü,  
Hər gün xoşbəxt sanırdı; o yazıq da özünü.  
Bilməmişdim bu qədər ölümün sərt üzünü,  
İndi yas saxlayıram mən də ölmüş Potuya,  
Yalvarıram deməyin, bunu Sarvan lotuya.

Götürəcəm ilədək qəbrinin də üstünü,  
Oraya qoyduracam; heykəlini, büstünü,  
Ətrafını hasarlayıb damlayacam üstünü,  
İndi yas saxlayıram mən də ölmüş Potuya,  
Yalvarıram deməyin, bunu Sarvan lotuya.



## Paxıl adam

Ağacı içindən qurdlar yeyərsə  
Yarpağı baharda açıb göyərsə.  
Budaqda tumurcuq çiçəkləyərsə  
Meyvəsi tökülər külək əsərsə.

Köməyə buludun yağışı çatmaz,  
Hər cürə qulluq da onu yaşatmaz.  
Vaxtından tez, əvvəl quruyar ağac,  
Belə bir ağaca yoxdu heç əlac.

Paxıl insan qurdlu ağaca bənzər,  
Çoxu da onlardan eyləyər həzər.  
Qurdlar yeyə-yeyə onu qurudar,  
Axırda vicdanın tamam unudar.

## **Püstə**

Bu qara qaş, qara göz  
Qızın adı Püstədir.  
Gülümsəyib hamıya  
Öznü yaman istədir.

Çiçək təkəi ətirli  
Gül baladı bu Püstə.  
Bir yaşı yoxdu hələ  
Yeriyir ayaq üstə.

Nənəsi əzizləyir,  
Onunla çox öyünür.  
Anası da Püstənin  
Yaman xoşbəxt görünür.

İki dişi çıxıbdır  
Nənə yoxlar ucunu.  
Yaman da o xoşlayır  
Anasının qucunu.

O dünyaya gələndən  
Yoxdu diğ-diğ, səs-səmir.  
Mehriban olub nənə  
Vermir heç kimə əmr.

## **Eşşək xoşlar qanqalı**

Nədəndir bu eşşəyin  
gəlmir xoşuna yonca.  
Harda görsə qanqaldan  
yeyər möhkəm doyunca.

Yaman çoxdur üstündə  
qanqalın da tikanı.  
Necə yeyir  
dilindən  
axmır bir damla qanı?!

Aramla o hey yeyir,  
marçıldayır ağızı.  
Bu qanqalın dadından  
eşşək razıdır, razı...

Elə ki, o anqırdı  
                    demək doyub, halı xoş  
– Çıx get burdan ay eşşək  
                    daha bəsdı, yedin! – hoş.

## **İlbiz**

Bostanda göyertini  
Gecələr yeyir ilbiz.  
Getdiyi o yollara  
Gör necə də salır iz.

Artıq cana doymuşam  
Son vaxtlar əmələndən.  
Məcburam;  
                    sərt üzümü  
İlbizə göstərim mən.

Onu tapmaq çox asan  
Salsan izinə nəzər.  
Ehtiyatsız bir addım  
Onu öldürər, əzər...

İndi yanıdayam mən  
Qarşımdadır dələduz.  
Utanıb qızarmadan  
Uzadır mənə buynuz.

## **Supermən Həmid**

Babasıyla bu Həmid  
Mehriban dostluq edir.  
Tutub əlindən hər gün  
Birgə məktəbə gedir.

Məktəbdə şənlikdə o,  
Olub bu gün "supermən"  
– Uçacağam quş təki  
Yuxarıya – deyir mən.

Qırmızı yapıncısı  
Toxunubdur ipəkdən.  
Uşaqlarla oynayır  
Deyir, gülür ürəkdən.



Yaman xoşuna gəlir  
Geyindiği bu paltar.  
Ulduzlar sinəsində  
Yanır gör necə, par-par.

## **Məşə yox, Suadadır**

Cizgi filminə baxmaq  
Suada çox xoşlayır.  
Bu Məşə da gör necə  
Ona yaman oxşayır.

O ayının başına  
Hər gün oyunlar açır.  
Ayı da heç dözməyir,  
Başını tutub qaçır.

Belə böyük bir ayı  
Olubdur aciz, fağır.  
Yazıq bir görkəm alıb  
Hərdən Məşəyə baxır.

Maşanın əməmindən  
Suada razı qalır.  
Ayını incidəndə  
O sevinib həzz alır.


Tamerlan baxıb deyir;  
– Bu bacımdır! – Suada.  
Gah ayının yanında,  
Gah da qalır burada.

## **Göz vurur**

Bu sayrısan ulduzlar  
görünür hər gün axşam.  
Elə bil ki, göylərdə  
yanır milyonlarla şam.

Gecə ay çılpaq tək  
yerə gur işıq saçır.  
Bədirlənəndə hərdən  
qaranlıq gözdən qaçır.

Günəş də gecə yatıb  
səhər lap tezdən durur.  
Salamlayır hamını,  
gülümsəyir göz vurur.



***BU BƏNDLƏRDƏN  
BƏYƏNİB  
GÖR HANSINI  
SEÇİRSƏN***

\*\*\*

Sən tutma namərdin heç vaxt əlindən,  
Peşmanlıq çəkərsən bu əməlindən.  
Yoxsula, yetimə arxa dur ki, sən  
Alqış eşidəsən elin dilindən.

\*\*\*

Nəfsini cilovla ağrılar başın,  
Geriyə qayıtmaz atdığıın daşın.  
Təmənnasız bir dost veribdir Allah,  
Arxa-köməyidir qardaş, qardaşın!

\*\*\*

Haqsızlıq edəcək fələk nə qədər,  
Dünyanı duman tək bürüyüb kədər.  
Xoşbəxtlik axtarıb arayırdım mən,  
Sən demə bu yola çıxmağım hədər.

\*\*\*

Mehrini bu qədər salma şəraba  
Sən düçar olarsan dərde, əzaba.  
Tək onu bu şüşə boğub saxlayar,  
Xeyirli işlər gör, çalış savaba.

\*\*\*

Dedilər dünyanın olacaq sonu,  
Dedim: nə sən, nə mən görərik onu.  
Tənbəllik eləmə, zəhmətə qatlaş,  
Bir Allahdan istə hər gün ruzunu.

\*\*\*

Həyatda yolunu azarsa insan,  
Səadəti heç vaxt o tapmaz asan.  
El üçün yaşayıb, yaradan hər kəs  
Qazanar özünə şərəfli ad-san.

\*\*\*

Yıxılanın qalxıb durmağı çətin,  
Beləsi olarsa mübariz, mətin.  
Dözüb çətinliyə, hər bir əzaba  
Olar şah misrası o, şücaətin!

\*\*\*

Başa bəla gəlsə dilindən gələr,  
Gədəya nə gəlsə əqlindən gələr.  
Yağış təbiətə can verər ancaq  
Fəlakət hər zaman selindən gələr.

\*\*\*

Uzaqdan zirvəyə baxmaq daha xoş  
Bacarsan, oraya qalxmaq daha xoş.  
Vurğunu olduğun bir gözəl qızın  
Gözündən qəlbinə axmaq daha xoş!



\*\*\*

Xəlbirləsən ötüb keçən illəri  
Ay, il nədir? – üz ağardan günün yox.  
Fəlakətə qoyun kimi susursan,  
Dar ayaqda harayın yox, ünün yox!

\*\*\*

Əgər tüstülənib yanmasa ocaq,  
Nə istisi olar, nə də ki, közü.  
Aqıl də günlərlə qalıbdırsa ac,  
Ondan eşitməzsən dəyərli sözü.

\*\*\*

Nəzər salsan çox diqqətlə üzünə,  
İç üzünü bilmək olmaz insanın.  
Üzünə yox, baxsan əgər gözüne  
İç dünyası məlum olar bir anın.

\*\*\*

O gözələ vallah gözəl demərəm,  
Baxışıyla öldürəsi nazı yox.  
Elə bir vaxt arzularam, istərəm  
Bu ömrümün qışı gedə. yazı yox.

\*\*\*

Xoş keçsə də indi sənin hər anın,  
Güvənmə ki, var dövlətin, ad-sanın.  
Bu həyatda nələr səni gözləyir,  
Bilmək olmaz taleyini insanın.

\*\*\*

Unudulmaz zaman-zaman yamanlıq,  
Su içilməz əgər olsa bulanlıq.  
Ulu Tanrı yaradıbdı nə yaxşı  
Günü gündüz, gecəni də qaranlıq.

\*\*\*

Bəndənin bəndədən şikayəti çox,  
Haqsızlıq baş alıb gedir dünyada.  
Dünyanı düzəltmək istəyən də yox,  
Gəl indi döz görüm, yerdə fəryada!

\*\*\*

Əgər düzsə bu həyatda əməlin,  
Ürəklərdə yaranacaq heykəlin.  
Qaranlıqdan aydınlığa çıxarsan  
Işığında əlindəki məşəlin.

\*\*\*

Nə demişəm, bu gün məndən kəsüb yar,  
Bu başıma gen dünyanı edib dar.  
Mən bilmirəm qoy söyləsin hamıya  
Bu dünyada ondan əziz kimim var?

\*\*\*

Bu dünyada dərdsiz olan Vallah yox,  
Nə olsun ki, arsız almır vecinə.  
Dərd çəkənə verir dərdi batmanla,  
Misqalı da qıymır o heç gicinə!

\*\*\*

Ləzzəti başqadı; südün, qaymağın,  
Üzü yığılarsa nehrə dağ olmaz.  
Səhərdən axşama çalxalasan da  
Sən ayran süzərsən, onda yağ olmaz.

\*\*\*

Sevilən hər dilbər xoşlayar tumar,  
Tumardan gözləri olar çox xumar.  
Unudub aləmi tək bircə səndən  
O, yalnız ömürlük məhəbbət umar.

\*\*\*

Nə fərqi var;  
Ya az, ya da çox yaşa.  
Ömrünü şərəflə çalış vur başa.  
Nəfsin cilovunu bir an boşaltma,  
Çalışıb qoyma ki, həddini aş.

\*\*\*

Yaşı bilinməyən; bu dünya ulu.  
Yaranan hər bir kəs; tanrının qulu.  
Özünə qul tutar bəzən nadanlar  
Qudurar azanda getdiyi yolu.

\*\*\*

Dənizin xətrinə dəyən olmasa  
Özünü dəli tək sahilə atmaz.  
Əgər yatağından razı qalmasa  
Belə sakit-sakit uyuyub yatmaz.

\*\*\*

Qəlbləri yaralar sözün tiyəsi,  
Dilinə yiyə dur, dilin yiyəsi!  
Gəl bağla ağzını, açma çuval tək  
Olarsan sən qapaz, kötək yeyəsi.

\*\*\*

Bağbanın əlləri olsa da qabar,  
Əkdiyi ağacdən görəndə nübar.  
Sevinər, şadlanar o xoşhal olar  
Özünü bu dəmdə sanar bəxtiyar.

\*\*\*

Mərifət, qanacaq yoxsa bir kəsdə,  
Sən ona əxlaqdan heç vermə dərs də.  
Versən də öyüdün faydası olmaz,  
Beləsi sağalmaz xəstədir, xəstə!

\*\*\*

Olmasa evində isti ocağın,  
Yanmasa işığın, yoxsa çırağın.  
Qadın nəfəsinə möhtacsan demək  
İçində boğulub səsin, sorağın!

\*\*\*

Həmfikir olmasa biriylə insan,  
Onunla dostluğu tutmaz heç zaman.  
Həyatda aqilə dost tutmaq çətin,  
Nadana, qanmaza bu iş çox asan.

\*\*\*

Cəhd göstərib sən dərdimi arama,  
Tənə edib çox deyinmə qarama.  
Bir gözəlin həsrətindən ölürəm  
Bircə o qız məlhəm olar yarama.

\*\*\*

Elə ki, torbaya atıldı para,  
Nə qədər yığılsa bu kisə dolmaz.  
O kəslər işinə versə də ara,  
Çəkilib kənara duranı olmaz.

\*\*\*

İnsanın ömründə fəsillər də var  
Bu gənclik illəri, çiçəkli bahar.  
Ömrün payızında ötən günləri  
O, yazlı günləri tez-tez xatırlar.

\*\*\*

Xoş niyyətlə yaşa ömrün uzununu,  
Qəlbində arzular heç vaxt solmasın.  
Halal zəhmətinlə qazan ruzunu  
Üzündə xəcalət təri olmasın.



\*\*\*

Çətinə düşəndə bədgüman olma,  
Qoşa yaranıbdır; sevinclə kədən.  
Bulud tək qaralıb bir anda dolma,  
Daim mübariz ol, sən sona qədər.

\*\*\*

Elinin dərdinə şərik olmayan  
Varı, dövləti də ucaltmaz onu.  
Vətəni hər şeydən üstün saymayan  
Nankor adlanacaq ömrü uzununu.

\*\*\*

İnsanların etdikləri əməl çox,  
O gətirər kimə şöhrət, kimə ar.  
Bu dünyada günahsız da adam yox,  
Hər günahın ölçüsü var, çəkisi var.

\*\*\*

İnsanda olarsa mərifət, qanacaq,  
Bu ona çox şərəf gətirər ancaq.  
Belə qalmaqallı arsız dünyada  
Heç vaxt məqsədinə çatmaz utancaq.

\*\*\*

Üzünə xoş baxsan qəmin, kədərin  
Səninlə əbədi o, qalacaqdır.  
Qov onu tez getsin, varsa hünərin  
Yoxsa ki qəlbində kök salacaqdır.

\*\*\*

O gözələ yetmək idi istəyin,  
Bundan sonra qoşa gəzib, qoşa dur.  
Onunla yolunu etdinsə təyin  
Deyə-gülə gəl ömrünü başa vur.

\*\*\*

Külək istər hərdən göstərsin hünər,  
Bəzən o qudurmuş bir itə dönər.  
Görən bu səmada nə baş verir ki  
Buludlar döyüşər, şimşəklər kişnər.

\*\*\*

Sərt itin başına bağlansa xalta  
Sovuşar təhlükə belə bir halda.  
İstərsən o səni qapmasın heç vaxt  
Onun sirrini gör sümükdə, yalda.

\*\*\*

Geriyə qayıtmaz itirdiyin ar,  
Çox da güvənmə ki, bol dövlətin var.  
Sanma pul hər şeyi ört-basdır edər,  
Əvvəlki qaydaya, sahmana salar.

\*\*\*

Dünyaya bir dəfə gəlirsən, insan,  
Çalış bu ömrünü yaşa şərəflə.  
Olsa da məqsədə çatmaq çox asan  
Sazişə girmə gəl şeytan tərəflə!

\*\*\*

Vətən səndən umacağım heç nə yox,  
Axı sənin salxımında gilənəm.  
Bu istəyim, məhəbbətim hədsizdir,  
Bir parçanam, mən qədrini bilənəm.

## Kitabın içindəkilər

Ön söz..... 3

### Canalıda bir yaz səhəri

Canalıda bir yaz səhəri .....	8
Sən demə nəhəngə də.....	11
Başı keçəl, başı daz....	12
Bahar gələndə dağlara .....	13
Vecinə deyil .....	14
Dağın da dağ dərdi var.....	15
Şəlalə .....	16
Dağlara qış gələndə ...	17
Ayağında sürünürdü ..	19
Dərələr.....	20
Qayalar.....	22
Dağlar elə bil .....	24
Olub kəlağayı .....	26

### Qəriblərin yuxusu

Qaldı.....	27
Xoşbəxt görək.....	31
Həvəsi vardır .....	33
Sən Allah, bənövşəm, bağışla məni .....	36
İlk bahar günü .....	41
Buludlar.....	43
Vətən bir anadır.....	45
Baxıb öyüsün .....	47
Ay Allah .....	49
Olsun o mənə Leyli....	51
Qəriblərin yuxusu .....	53
Sənə bu sevdanın faydası olmaz .....	55
Ağıllısı yox.....	57
Səni kiritməyin birçə yolu var.....	59

İlk məhəbbət.....	62
Belə xəlbir kimə lazım, a qardaş.....	65
Siz əbədi yaşarsız.....	67
Verdi yadın birinə.....	70
Bişir bacı.....	72
Nə edək yaxşını yaşatmaq üçün.....	76
Cəsarət.....	79
Minnət qoymayaq.....	81
Ay mənim simurq quşum.....	82

**Bir gəncin dəftərindən**  
(*götürdüyüm qeydlər əsasında*)

Qayıt gəl.....	85
Mələklər göylərdən dünyayagəlmə.....	88
Təkcə bu qonşu qıza..	89
Gözlərini qapama.....	90

**İstərəm ki, o gözəl nazlı nigarım ola**

İstərəm ki, o gözəl nazlı nigarım ola.....	93
Gəl mənə naz eləmə elə hər gün bu qədər.....	94
Nə salmışan oda məni.....	95
Heç bilmirəm ömür necə gəlib-keçdi qocaldım.....	97
Ay qonşu qız, artıq sənə vuruluram yavaş-yavaş..	99
Nankor.....	101
Ay bərəkallah sənə....	103
Açgözün Allahdan diləyi.....	106
Qarğanı dost seçdi o..	108
Eşşəklə onun fərqi.....	110
Maral tək.....	112
Cırcırma.....	113
Oxşayıb anasına.....	114
Ağıllı təkə.....	115
Tülküyə göstərmə üz..	116
Açılacaq paxırı.....	117

Quyruq bulayan tülkü .....	118
İlbiz adam.....	119
Budaq gəzdirən maral .....	120
Qurbağalar da .....	121
Ağcaqanada yalvarış . .....	122
Deməyin bunu Sarvan lotuya.....	125
Paxıl adam.....	128
Püstə .....	129
Eşşək xoşlar qanqalı .. .....	131
İlbiz .....	133
Supermən Həmid.....	135
Maşa yox, Suadadır .. .....	137
Göz vurur .....	139

### **Bu bəndlərdən bəyənib Gör hansını seçirsən**

Sən tutma namərdin heç vaxt əlindən.....	141
Nəfsini cilovla ağrıyar başın.....	141
Haqsızlıq edəcək fələk nə qədər.....	141
Mehrini bu qədər salma şəraba .....	142
Dedilər dünyanın olacaq sonu.....	142
Həyatda yolunu azarsa insan .....	142
Yıxılanın qalxıb durmağı çətin .....	143
Başə bəla gəlsə dilindən gələr .....	143
Uzaqdan zirvəyə baxmaq daha xoş.....	143
Xəlbirləsən ötüb keçən illəri.....	144
Əgər tüstülənib yanmasa ocaq.....	144
Nəzər salsan çox diqqətlə üzünə .....	144
O gözələ vallah gözəl demərəm.....	145
Xoş keçsə idi indi sənün hər anın .....	145
Unudulmaz zaman-zaman yamanlıq.....	145
Bəndənin bəndədən şikayəti çox.....	146
Əgər düzsə bu həyatda əməlin .....	146
Nə demişəm, bu gün məndən kəsüb yar .....	146
Bu dünyada dərdsiz olan Vallah yox.....	147

Ləzzəti başqadı; südün, qaymağın .....	147
Sevilən hər dilbər xoşlayar tumar .....	147
Nə fərqi var .....	148
Yaşı bilinməyən bu dünya ulu .....	148
Dənizin xətrinə dəyən olmasa .....	148
Qəlbləri yaralar sözün tiyəsi .....	149
Bağbanın əlləri olsa da qabar .....	149
Mərifət, qanacaq yoxsa bir kəsdə .....	149
Olmasa evində isti ocağın .....	150
Həmfikir olmasa biriylə insan .....	150
Cəhd göstərib sən dərdini arama .....	150
Elə ki, torbaya atıldı para .....	151
İnsanın ömründə fəsillər də var .....	151
Xoş niyyətlə yaşa ömrün uzununu .....	151
Çətinə düşəndə bədgüman olma .....	152
Elinin dərdinə şərikin olmayan .....	152
İnsanların etdikləri əməl çox .....	152
İnsanda olarsa mərifət, qanacaq .....	153
Üzünə xoş baxsan qəmin, kədərin .....	153
O gözələ yetmək idi istəyin .....	153
Külək istər hərdən göstərsin hünər .....	154
Sərt itin başına bağlansa xalta .....	154
Geriyyə qayıtmaz itirdiyin ar .....	154
Dünyaya bir dəfə gəlirsən insan .....	155
Vətən səndən umacağım heç nə yox .....	155



**Vaqif Əliyev**

**SƏN ALLAH  
BƏNÖVŞƏM  
BAĞIŞLA MƏNİ**

*Operatoru və kompüter tərtibatçısı:  
Pərvinə Quluzadə*

Çapa imzalanmışdır: 30.07.2014

Formatı: 70x90 1/32

Həcmi: 10 ç.v.

Sayı: 250

**Bakı Xaqani 19**

**0505452944;**

**0124986948;**



Əliyev Vaqif Soltan oğlu 1947-ci ildə İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olmuşdur. O, Bakı şəhərində 1970-ci ildə o zamankı Xalq Təsərrüfatı İnstitutunu bitirib, iqtisadçı ixtisasına yiyələnmişdir.

V.Əliyev şeir yazmağa gənclik illərində başlasa da, çalışdığı məsul vəzifələrlə əlaqədar uzun müddət yaradıcılığına fasilə vermişdir.

O, 2002-ci ildə ailəsi ilə birlikdə İsrailin Təl-Əviv şəhərinə köçmüş və burada yaradıcılığını davam etdirmişdir. V.Əliyev 2011-ci ildən İsrail Yazıçılar İttifaqının, 2012-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ildə “Dağlar elə bil...” adlı şeirlər kitabı nəşr olunmuşdur. “Sən Allah, bənövşəm, bağışla məni” şairin öz oxucularıyla ikinci görüşüdür.